

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 27 aprel 2019-cu il № 32 (2349) Qiyməti 30 qəpik

Prezident İkinci Dünya müharibəsinin iştirakçılara birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

Aprelin 23-de Prezident İlham Əliyev 1941-1945-ci illerdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

AZERTAC xəbər verir ki, Sərəncama əsasən, 1941-1945-ci illerdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanma-ların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılara 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bununla əlaqədər, Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılib. Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə birdəfəlik maddi yardımın bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin edəcək.

Nazirlər Kabinetin bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

"Qondarma "erməni soyqırımı" iddiasını ortaya atanların həqiqət axtarmadıqlarını bilirik"

Türkiyə Prezidenti Administrasiyasında "Arxivlərimizin inkişafı, perspektivi və tarixi araşdırılarda rolü" mövzusunda simpozium keçirilib.

AZERTAC xəbər verir ki, simpoziumda çıxış eden Türkiye Prezidenti Rəcəb Tayyib Erdoğan 1915-ci il hadisələri ilə bağlı fikir və mülahizələrini bölüşüb. Saxta "erməni soyqırımı" iddiasının səbəb və məqsədlərindən danışan dövlət başçısı diqqətə çatdırıb ki, Türkiye arxivlərinin qapıları həqiqəti bilmek istəyen hər kəsə açıqdır.

Prezident Rəcəb Tayyib Erdoğan qeyd edib ki, Türkiyəye insan haqları və demokratiya dərsi keçmək istəyənlərin hamısı qanlı bir keçmişə sahibdir. Saxta "erməni soyqırımı" iddiası ilə ortanı qarışdırmaq istəyənlərin heç birinin həqiqət axtarmadıqlarını bilirik.

Müdafiə naziri ümumqoşun poligonunda döyüş atışlı təlim məşqlərini izləyib



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" - kəlamı hər bir azərbaycanlı-

nın qururudur. Ordu icti-maiyyətin ehtiramı ilə əhatələnib və bu, olduqca səmi-mi bir münasibətin təzahüründür.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyətə

qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğu dövlət üçün prioritet oldu, Azərbaycan Ordusu qısa müddətdə nizami ordu kimi formalaşmağa başladı. Ümummülli liderin siyasi kur-

su ordu quruculuğunda da uğurla davam etdirildi. Bu-nun nəticəsidir ki, Azərbaycan Ordusu indi nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır.

(Ardı 2-ci səhifədə)

"Ermənilər Xocalıda Azərbaycan xalqına qarşı müasir dövrün ən dəhşətli soyqırımı" törədiblər"

Saxta "böyük Ermənistan" iddiası ermənilərdə yoxlucu bir iddiyalılıq xəstəliyi yaradıb. Mehəz bu xəstəlik neticəsində erməni toplumda xəyanət etmek vərdişi formalashıb. Təəssüf ki, Birinci Dünya müharibəsi ərefəsində Osmanlı dövləti də erməni xəyanəti ilə üzüze qaldı.

Bu sözləri beynəlxalq hüquq üzrə alım Bahadır Bu-

min Özarslan 1915-ci il hadisələrini AZERTAC-a şərh edərkən bildirib.

Ermənilərin Osmanlı dövləetine və müasir Türkiyəyə qarşı irəli sürdükləri "soyqırımı" iddiasının heç bir əsası olmadığını söyləyən alim qeyd edib ki, dün-yadakı ikili standartlar saxta "böyük Ermenistan" iddiasına ən böyük dəstək olub. Erməni millətçi dairələrini

və din xadimlərini Osmanlı dövlətine qarşı qızışdırın böyük güclər müasir dövrə saxta "erməni soyqırımı" iddiası ilə Türkiyəyə qarşı haqsızlıq edirlər.

Bahadır Bumin Özarslan deyib ki, əgər dünya birləşməni doğrudan da 1915-ci il hadisələrinin gerçək tərəfi məraqlandırırsa, əvvəlcə təcavüzkar Ermenistanın Azərbaycana qarşı həyata keçir-

diy işgalçılıq siyasetinin acı nəticələrinə baxsınlar. Ermənilər Xocalıda Azərbaycan xalqına qarşı müasir dövrün ən dəhşətli soyqırımı" törədiblər. Bu soyqırımının dəhşətlərini görmək və bilmək üçün arxivləri axtarmağa gərək yoxdur, mehəz Avropanın aparıcı televiziyalarının Xocalıda çəkdikləri 15-20 dəqiqəlik kadrları izləmək yeterlidir.

Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb

Çin Xalq Respublikasının kütükləvi informasiya vəsiti olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak üçün Pekinə səfərini və keçirdiyi görüşlərə geniş yer ayırtır.

AZƏRTAC xəber verir ki, dünyadan ən nüfuzlu informasiya agentliklərindən biri olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik rəsmi "Jenmin Jibao" qəzeti, bir milyard tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu "China Daily" qəzeti, 50-dən çox dildə yayılmış Çin milli radiosu, digər qəzet və xəber saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvəret Şurasının sədri Van Yanla görüşlərinə dair bir neçə dəfə xəbərlər verib, reportajlar yayımlayıblar.

Materiallarda Azərbaycanın Avrasiya regionunda Çinin vacib tərəfdəsi olmasından, ölkəmizin "Bir kəmər, bir yol" təşəbbüsündə fəal iştirakından bəhs edilir. Qeyd olunub ki, iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. "Bir kəmər, bir yol" strategiyası iki ölkənin əməkdaşlığı üçün yeni və geniş imkanlar yaradır.

Müdafiə naziri HHQ-nin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında iştirak edib



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyatının döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, aprelin 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin aviasiya bazasının yeni inşa edilən birləşmiş komanda məntəqəsinin açılışında iştirak

edib və burada yaradılan şəraitə tanış olub.

Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək qarşısına gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

General-polkovnik Zakir Həsənov və digər rəhbər şəxslər üçşələrə nəzarət və idarəetməni yerinə yetirən yeni quraşdırılan naviqasiya sistemini, HHQ-nin təlim-məşq poligonunun tədris otaqlarına, eləcə də ərazidəki digər xidməti və inzibati ob-

yezlərə baxış keçirib. Nazir zenit-raket komplekslərinin heyətlərinin, quru qoşunlarının hava hücumundan müdafiə bölmələrinin, radio-texniki bölmələrin texniki heyətlərinin məşqələlərini izləyib, S-125 zenit-raket kompleksinin idarəetmə məntəqəsində olub.

Müdafiə nazirinə məruzə edilib ki, Türkiyə, İsrail, ABŞ, Fransa, Böyük Britaniya, Norveç və bir sıra digər ölkələrin şirkətlərinin istehsal etdiyi müasir avadanlıq ilə təchiz edilən birləşmiş komanda məntəqəsinin əsas təyinatı müxtəlif növ hərbi aviasiya vəsiti olaraq uçuşlarının idarəetməsini, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasını fasilesiz təmin etməkdir.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi üçün birləşmiş komanda məntəqəsinin fəaliyyətinə dair geniş brifinq keçilib.

"Super Muşşak" təlim-məşq təyyarələrinə və tənəccüz zallarına baxış keçirən Müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, hərbi pilotlarımızın peşəkarlığının artırılması ilə bağlı komandanlıq müvafiq tapşırıqlar verib.



(Əvvəl 1-ci səhifədə)

Dünya ictimaiyyəti 2016-cı ilin Aprel döyüşlərində təsdiq olunan bu gücün, bu qüdrətin hansı hərbi potensialdan bəhrələndiyini Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illik yubileylərinə həsr olunmuş paradlarda izledi. Azərbaycan Ordusunun hansı ən müasir hərbi texnikalara malik olduğu da təsdiqləndi, şəxsi heyətin bu texnikaları böyük peşəkarlıqla idarə etdiyi də. Beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, bu möhtəşəm ordu torpaqlarını işğaldan tamamilə

azad etməyə qadırdır.

Şəxsi heyətin silahlanma-yı daxil edilən yeni texnikaların istismarını, şərti döyüş prosesində qarşılıqlı əlaqələrini Ali Baş Komandanın göstərişi, Müdafiə nazirinin əmri ilə reallaşan genişmiqyaslı təlimlər müəyyənlenmişdir. Hər bir hərbi təlimin mahiyyəti şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə bağlıdır. Təlimlər hərbi qulluqçunun malik olduğu bilik, bacarıq və verdilərin təkmilləşdirilməsinə təmin etməklə onların həm döyüş qabiliyyətini artırır, həm də döyüş ruhunu, qələbə əzmini. Təlimlər torpaqlarımızın işğaldan tamamile

Müdafiə naziri ümumqoşun poligonunda döyüş atışlı təlim məşqlərini izləyib



Azərbaycanı layiqincə təmsil edir.

Bu günlərdə Azərbaycan Ordusunun 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərinin poligonlarında bütün qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlim-məşq prosesi də bu qəbildəndir. Təlim-məşq prosesi davam edir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonaya yaxın

ərazidə yerləşən poligonlardan birində olub. Müdafiə Nazirliyinin rəhbərliyi burada müxtəlif bölmələrin iştirakı ilə keçirilən döyüş atışlı təlim məşqlərini izləyib.

Yüksek səviyyədə keçən təlimlərdə bir daha təsdiqləndi ki, Azərbaycan Ordusunun bütün qoşun növləri Ali Baş Komandanın döyüş əmrinə, torpaqlarımızı işğaldan tamamilə azad etməye hazırlıdır.

"Azərbaycan Ordusu"



Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam etdirilən hərbi obyektlərdə olub



Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, şəxsi həyətin xidmət, eləcə də sosial-meişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olublar.

Müdafiə nazirinə məruzə edilib ki, ilin sonundakı istifadəyə veriləcək 10-a yaxın hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunan qərargahlar, əsgər yataqxanaları, yemekxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti



yəti göstərmələri üçün müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri de nəzərdə tutulub.

General-polkovnik Zakir Həsənov yeni inşa edilən artıl-

leriya hərbi hissəsi, hərbi hospitalda və digər hərbi obyektlərdə aparılan tikinti işlərinin gedışatını yoxladıqdan sonra, inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Belçikadakı erməni icmasının soyqırımların təkzib edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanuna düzəliş cəhdləri iflasa uğrayıb

Aprelin 25-də Belçika Federal Parlamenti Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib.

AZORTAC xəbər verir ki, Belçikadakı erməni icmasının və onun təsiri altında olan parlamentarilərin güclü təzyiqlərinə baxmayaraq, qondarma "erməni soyqırımı"nın yeni qanunla əhatə olunmuş soyqırımların siyahısına daxil edilməsi səyləri iflasa uğrayıb. Belə ki, bu xüsuslu təqdim olunmuş düzəliş təklifi aprelin 24-də Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında aparılmış müzakirələr nəticəsində redd edilib.

Məsələyə münasibət bildirən Belçikanın ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımların daxil edildiyini, "erməni soyqırımı" ilə bağlı isə beş bir qərarın olmadığını vurğulayıb.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edib

Aprelin 23-de Moskva şəhərində VIII Beynəlxalq Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin ilk günü nümayəndə heyətləri üçün Moskva vilayətinin Kubinka şəhəri yaxınlığında yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi vətənpərvərlik mədəniyyət və istirahət parkına tanışlıq səfəri təşkil edilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forumda global və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhdidlər və risklər müzakirə olunub.

* * *

Aprelin 24-de Moskva şəhərində VIII Beynəlxalq Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimi keçirilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan 1000-dən artıq nümayəndə iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forum çərçivəsində keçirilən plenar iclaslarda global və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhdidlər müzakirə edilib.



Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VIII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin beynəlxalq əlaqələr üzrə müavini briqada generalı Məmməd Əhadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

* * *

real və yeni yaranan təhdid və risklərin aradan qaldırılması yolları, istiqamətləri müəyyənləşdirilir, habelə digər vacib məsələlərə dair təcrübə və fikir mübadilələri aparılır.

Forum çərçivəsində keçirilən görüşlər zamanı fikir mübadiləsi apararaq Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yaranmış real vəziyyət haqqında məlumatı iştirakçıların nəzərinə çatdırmaq, həmcinin ictimaiyyətin diqqətini Azərbaycanın, bütövlükde Cənubi Qafqazın təhlükəsizliyinə əsas təhdid olan bu münaqişəyə qarşı beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ikili standartlara yönəltmək imkanı yaranır", - deyə general-leytenant Kərim Vəliyev qeyd edib.

Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi konfransda dünyada beynəlxalq təhlükəsizlik, silahlara nəzarət sisteminin təkmilləşdirilməsi, Xəzin Şərqdə vəziyyət, hərbi əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və digər məsələlər müzakirə olunub.

Rusiya Prezidenti Vladimir Putinin konfrans iştirakçılarına ünvanladığı məktubda deyilir ki, Moskva konfransı ənənəvi olaraq müzakirə edilən məsələlərin geniş spektri və əhəmiyyətli fikir mübadiləsi ilə fərglənir. Rusiya lideri əmin olduğunu bildirib ki, konfrans terrorizm və ekstremlizmle mübarizədə, regional münaqişələrin həllində, global təhlükəsizliyin təmin edilməsində səylerin birleşdirilməsinə əhəmiyyətli təhfə verəcək.

Şəhid Milli Qəhrəmanın anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı



Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, vəfa mərasimine Müdafie Nazirliyinin rəsmiləri, Azərbaycan Respublikası Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Nərimanov rayon İcra Həkimiyətinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri qatılıblar. Mərasimdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafie Nazirliyinin başsağlığını mərhumun ailəsinə çatdırıb.

Tədbirdə şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanımın ömrünün sonuna dək ölkədə vətənpərvərlik işinin təşkilində fəal iştirak etdiyindən, dəfələrlə cəbhe bölgəsində olduğundan, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı ve döyüş ruhu-

Ulu öndər Heydər Əliyevin imzaladığı ilk prezident fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) tibb xidməti baş leytenantı şəhid Gültəkin Əsgərovanın anası pedagoji elmlər namizədi, "Şəhid anaları" Xeyriyyə Camiyyətinin sədri Rəfiqə Əsgərova hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınıb.

nun yüksəldilməsi naminə apardığı məqsədönlü işlərdən səhbət açılıb. Qeyd olunub ki, Rəfiqə xanım həmişə deyərdi: "Oğlum, qardaşım olmasa da, bir qızım Vətən uğrunda döyüşlərdə şəhədlik zirvəsinə ucalısa da, Azərbaycan əsgəri kimi yüzlərlə, minlərlə igid oğul tapmışam və onların da çiyinlərində bu dünyadan köçəcəyəm".

Millet vəkili Adil Əliyev, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru professor Hicran Hüseynova, Gültəkin Əsgərovanın döyüş yoldaşı tibb xidməti polkovnikni Xudu Xuduyev və başqaları çıxış edərək qəhrəman övladı kimi şəhid anasının da unudulmayağğını qeyd ediblər. Rəfiqə xanımın himayəsində böyük nəvəsi şəhid qızı Əminə



bu ağrılı, üzüntülü gündə onların kədərinə şərīk olanlara, eləcə də nənəsinin arzusunu yerinə yetirərək onu hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınmasını təşkil edən Müdafie Nazirliyinin rəhbərliyinə minnetdarlıq edib.

Şəhid Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova Yasamal qəbiristanlığında dəfn olunub.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

25 aprel 2019-cu il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçəpəli pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işgal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahırli, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

26 aprel 2019-cu il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işgal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Acarlı, Füzuli rayonunun Aşağı Veysalli, Cəbrayıllı rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, mayın 1-dən 3-dək ölkə-

mizdə keçiriləcək "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə birgə taktiki

təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış keçirilib.

Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texniki, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.



Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə "IDEF-2019" sərgisində nümayiş etdiriləcək

Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə iki ildən bir İstanbulda keçirilən "IDEF" beynəlxalq müdafiə sənayesi sərgisi Avropanın ən böyük sərgilərindəndir. Sərgiye dönyanın aparıcı müdafiə sənayesi şirkətləri qatılırlar. Öz məhsul və xidmətləri ni təqdim edirlər. Sərgi müxtəlif xarici rəsmi heyətlərin iştirak etdiyi əhəmiyyətli platformalardan biri hesab olunur.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) 2009-cu ildən belə mötəbər sərgilərdə mütəmadi olaraq iştirak

edir və məhsullarını nümayiş etdirir. Aprelin 30-dan mayın 3-dək keçiriləcək "IDEF-2019" XIV beynəlxalq müdafiə sənayesi sərgisində MSN-nin məhsullarının nümayishi məqsədilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olacaq. Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

"IDEF-2019" beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli pavilyonunda MSN-nin müəssisələ-

rində istehsal olunan əsas ixracyönlü məhsulların nümayisi təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində Y.Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərleri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzerde tutulur.



Milli qəhrəmanlarımız

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirildi

Aprelin 25-də Azərbaycanın Milli Qəhrəmanı yəhudisi əsilli Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş

anim mərasimləri keçirildi. Şəhidlər xiyabanında qəhrəmanın məzari öündə real-laşan xatırə tədbirində Müdafiə, Mədəniyyət nazirlərinin nümayəndələri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İsrailin ölkəmizdəki səfiri Dan Stav, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qarabağ veteranları, qazilar, qəhrəmanın ailə üzvləri, məktəblilər və başqa qonaqlar iştirak etdilər.

Tədbir iştirakçıları qəhrəmanın xatırəsini yad edərək, dərin ehtiramlarını bildir-dilər. Məzari öünüə əkllilər qoyuldu və tərəqənfillər düzüldü. Müdafiə, Mədəniyyət nazirlərinin, Dağ Yəhudiləri Dini İcmasının və Veteran Tankçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən anim mərasimində ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda can-nadan keçən şəhidlərimizin xatırəsi bir dəqiqlik sükütlə yad edildi.



Tədbiri giriş sözü ilə açan Azərbaycan Ordusunun birinci tank taborunun komandiri olmuş Hacı Əzimov Milli Qəhrəman Albert Aqarunovun keçidiyi şərəflə döyüş yoldan, cəsurlığundan danışdı. Ermənilərə qarşı döyüş əməliyyatlarında tank komandiri kimi göstərdiyi qəhrəmanlıqları tədbir iştirakçılara diqqətinə çatdırıldı. "Albert Azərbaycan torpağını, Qarabağı, Şuşanı çox sevirdi. O, könülü olaraq milli ordudularına yaşılmışdı. 23 yaşlı Albert Azərbaycan Ordusunun ilk tankçılarından biri idi. Tank komandiri kimi daim döyüslərə can atıldı. Tankı ilə düşmənin onlarla canlı qüvvəsini, hərbi texnikasını məhv etmişdi. Qarabağ, Şuşa uğrunda gedən döyüslərdə qeyri-adı qəhrəmanlığı ilə ad-sən qazanmışdı. Vətənpərvərliyinə, cəsurluğuna, qəhrəmanlığına görə döyüşü yoldaşları Alberti "Şuşanın əfsanəsi" adlandırdılar. O, Şuşa, Xankəndi, Daşaltı, Cəmili istiqamətlərində gedən ağır döyüslərdə iştirak etmişdi. Men Albert kimi qəhrəmanın komandiri olmağımla qurur hissi keçirəm".

Anım mərasimində çıxış edən İsrail dövlətinin ölkəmizdəki səfiri Dan Stav Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Qarabağ mühəribəsində göstərdiyi qəhrəmanlıqlar barədə çox

eşitdiyini dedi. Azərbaycan ilə yəhudü xalqının hər zaman birgə, yaxın, mehbəban olmasından, Azərbaycan-İsrail dövlətlərinin dostluğundan, qardaşlığından danişan səfir tədbirin təşkilatçılara minnətdarlığını bildirdi. "O, iki xalqın qəhrəman oğludur. Azərbaycan xalqı hər zaman öz qəhrəman oğlunun xatırəsini əziz tutur. Bu gün Albert-

rak etdiyinə görə qurur hissi yaşadığını, onun vətənpərvərliyinin, qəhrəmanlığının, şərəfli döyüş yolunun Azərbaycan Ordusunun şəxsi heyətine nümunə olduğunu və şəhidlərimizin anim günlərinin keçirilməsinin ehəmiyyətini qeyd etdi. "Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi şəxsi heyətin herbi vətənpərvərlik tərbiyəsinə, döyüş ruhunun yüksəldilməsinə, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissələrinin artırılmasına böyük töhfələr verir. Milli Qəhrəman Albert Aqarunovun xatırəsi xalqımızın qəlbində əbədi yaşayacaq, adı Azərbaycan əsgəri-nə qəhrəmanlıq, cəsurluq nümunəsi kimi çəkiləcək."

Xatırə tədbirində Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək bildirdilər ki, erməni işğalında qalan torpaqlarımızın azadlığı uğrunda Albert kimi şəhid olmağa hazır olan minlərlə mərd oğullar var.



sında təsis edilən "Albert Aqarunov" ordeninin təqdimati keçirildi. İlk ordenlər qəhrəmanın döyüş yoldaşlarına təqdim olundu.

* * *

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıllı Ağayev qeyd etdi ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir ve onun xatırəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq. "Azərbaycan xalqı Albert Aqarunovun qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutma-yacaq. Milliyyətcə yəhudü olan Albert Aqarunov Vətəni-

Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, Albert Aqarunov hafizəmizə köçən qəhrəmanlardan biridir: "Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgisi və bağlılığıdır. Bu sevgi və bağlılıq isə qəhrəmanlığın təməlini qoynan əsas səbəbdir. Qəhrəmanlıqla ölmək, həqiqətən, insana əbədi həyat qazandır. Qəhrəmanlığın özülündə isə cəsarət amili dayanır. Cəsarət qol gücündən deyil, ruh gündən yaranır. Albert Aqarunov məhz belə qəhrəmanlarımızdandır. O, əsl qəhrəmanlıq və rəşadət nümunəsidir. Biz Albert kimi döyüşçülərlə daim fəxr edirik. Gənc nəsil belə döyüşçülərin igidiyindən örnek götürməlidir." Xalq şairi çıxışının sonunda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin keçirilməsinin önemini olduğunu vurğuladı.

Anım mərasimində iştirak edən Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov qardaşını unutmadiqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirdi. "Mən hər il Albertin doğum gündündə Bakıya gəlirəm və görürəm ki, Azərbaycan xalqı mənim qardaşımı unutmur. O, gənc nəsil üçün hər zaman qurur obyekti və nümu-nı kimi qalır".

Tədbirdə Beynəlxalq Qondarma Erməni İddialarıyla Mübarizə Dərnəyinin sədri Göksel Gübəy çıxış edərək bildirdi ki, belə qəhrəmanlar unudulmur və gələcək nəsil də qəhrəmanlarıızı yad edəcəklər.

Diger çıxış edənlər Vətəni Azərbaycan üçün canından keçən Albert Aqarunovun şərəfli həyat yolu, qəhrəmanlığı haqqında danışdır.

Sonra Albert Aqarunova həsr olunmuş video-klip təqdim olundu.

Leytenant
Samir HÜSEYNOV,
Lale HÜSEYNOVA,
"Azərbaycan Ordusu"



tin 50 illik yubileyini təntənəli qeyd edir. Azərbaycan-İsrail dövlətlərinin dostluğu, qardaşlığı əbədidir".

Müdafia Nazirliyinin zabiti polkovnik Aydin Əyyubov Milli Qəhrəman Albert Aqarunovun yubiley tədbirində iştir-

Azərbaycanı öz doğma Vətəni bilib, canını onun suverenliyi uğrunda fəda edən Albertin qəhrəmanlığı nəsillərə nümunədir.

Anım mərasiminin sonundan Dağ Yəhudiləri Dini İcmasının və "Dədə Qorqud" Milli Fonduñun birgə layihəsi əsa-

mizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanıdır. Albert Aqarunov qısa, lakin çox dəyərli ömür yaşamışdır".

Sonra Milli Qəhrəman haqqında film nümayiş olundu.

Vaşinqtonda Türk və Azərbaycan icmalarının etiraz nümayishi keçirilib

Aprelin 24-də Vaşinqtonda və ABŞ-in bir sıra digər şəhərlərində ermənilərin qondarma "erməni soyqırımı"nın 104-cü ildönümü ilə bağlı nümayishi olub. ABŞ Prezidenti Donald Trampin 1915-ci il hadisələrinə həsr olunmuş ənənəvi nitqində "soyqırımı" sözünü işlətməsinə nail ola bilməyən erməni lobbisi Türkiyənin Vaşinqtonda ki səfirinin iqamətgahının qarşısında kütləvi şou təşkil ediblər.

Vaşingtonun erməni icması üzvlərinin və erməni lobbisi lərinin təqribən 60 təmsilcisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısına toplaşıb.

Türk və Azərbaycan icmalarının nümayəndələri künçün digər tərəfəne toplasaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türkləre, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər, 1970-80-ci illərdə türk diplomatları və türk vətəndaşlarına qarşı reallaşdırıldıqları terror aktları haqqında Amerika ictimaiyyətinə məlumatlandıran etiraz nümayishi keçiriblər.

Tədbirin əsas "mövzusu" "erməni soyqırımının xatire günü" olsa da, erməni icmasının şüarlarının çoxunu məhz ərazi iddiaları ilə bağlı "Muş Ermənistandır", "Şərqi Türkiye Qərbi Ermənistandır", "Biz öz torpaqlarımızı və təzminatlar tələb edirik!" kimi çağırışlar təşkil edib. Bu, erməni lobbisinin əsl məqsədinin Türkiyənin əraziyinin bir hissəsini Ermənistana gəzəştə getməyə və təzminat şəklində pul ödəməyə məcbur etmək istəyini olduğunu bir daha təsdiqləyir.

Türk və Azərbaycan icmalarının nümayəndələri əllerinde Xocalı qırğını haqqında faktların təqdim edildiyi, BMT Təhlükəsizlik Şurasının Ermənistandan işgalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan və erməni terrorunu pisləyən plakatlar tutublar.

Etiraz nümayishi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnları, aksiyanın sonunda isə Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.

Ordu və cəmiyyət

Qondarma "erməni soyqırımı" iddiası tarixi həqiqətdən uzaqdır

Rubrikamızın qonağı Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdürü, professor Anar İsgəndərovdur.

- Anar müəllim, bir əsrden cəxdur ki, 24 aprel ərefəsinə ermənilər yalançı soyqırımı təqribən 104-cü ildönümü ilə bağlı nümayishi olub. ABŞ Prezidenti Donald Trampin 1915-ci il hadisələrinə həsr olunmuş ənənəvi nitqində "soyqırımı" sözünü işlətməsinə nail ola bilməyən erməni lobbisi Türkiyənin Vaşinqtonda ki səfirinin iqamətgahının qarşısında kütləvi şou təşkil ediblər.

- Tarixdən məlumdur ki, "erməni soyqırımı" Şərqi məsələsinin tərkib hissəsi kimi meydana gəlib. Böyük dövlətlər özlərinin işgalçılıq siyasetini heyata keçirmək məqsədile ermənilərən bir vasitə kimi istifadə ediblər. Şərqi məsələsinin kökündə isə Osmanlı İmperiyanın torpaqlarının bölüşdürülməsi, Türk-Kiçiyən bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərqi xalqlarına qarşı böyük dövlətlərin işgalçılıq planlarının təzahürü idi. Ermənilər tarixi faktları zaman-zaman saxtalasdırlar. Məqam düşəndə de qırğınları tərəfən xain, nankor daşnaklar olublar. Ermənilərin Bakı, Şamaxı, Quba və digər bölgələrimizdə töredikləri qırğınları, talanları bu gün tarixi faktlar, sənədlər də sübut edir. Tarixi faktları Fövqələdə Təhqiqat Komissiyasının sənədlərində açıq-aydın görmək mümkündür.

- Həmin sənədlərdə 31 Mart Azərbaycanlıların soyqırımı məsəlesi də öz əksini geniş tapır...

- "Qaregen Njdenin təlimi"nın ilk cümləsi belədir: sonuncu türk kar, kor, lal olsa da, öldürüləməlidir. Yeni türkə olan nifret ideoloji vasitədir, silahdır. Dünəyaya səpələnmiş ermənilər yeganə xalqlardan biridir ki, yalançı göz yaşları ile inandırmağı bacarır və onun sayəsində dəstək alır. Əslində, 1918-ci ilin mart soyqırımının kökü Bakı ilə bağlı deyildi. Regionda Birinci Dünya müharibəsində iştirak edən hər bir dövlətin öz maraqları olub. Əsas məqsəd, qeyd etdiyim kimi, Osmanlı dövlətinin parçalanmaq və ərazisində bir erməni dövləti qurmaq idi. XIX əsərin 90-ci illərində ermənilər "böyük Ermənistən" deyilən bir ideyanı inkişaf etdirmək üçün Daşnakşütün partiyasını yaratdılar. Daşnak-ermənilər bütün türk-müsəlman əhalisini məhv etməyi qarşılara meqsəd qoymuşdular və bunu Osmanlı əraziyində həyata keçirirdiler. Həmin dönmədə müharibədə zəif düşən Osmanlı dövləti dağınq qüvvələrini birləşdirərək hərbi gücünü möhkəməldirməyi bacardı. Nəticədə, ərazidə yaşayışın silahlı ermənilər, o cümlədən Avropadan və Rusiyadan gələn silahlı ermənilər Türkiyə əraziyini tərk etməyə başladılar. Onların bir hissəsi Qərbi, bir hissəsi Cənubi, bir hissəsi Şimali Azərbaycana gəldilər. Osmanlıda öz maraqlarını təmin edə bilməyən ermənilər 1918-ci



ildə bu ərazilərdə soyqırımı töredilər.

- Mart soyqırımının əsasında hansı ideologiya dayanır di?

- Qondarma "erməni soyqırımı" iddiası tarixi həqiqətdən uzaq olsa da, ermənilər niyə hələ də böhtən kompaniyalarından el çəkmirlər? Bu sualın cavabı ABŞ-dakı erməni liderlərindən biri Ross Vartanyanın fikirlərində aydın görünür. "Soyqırımı layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahilinə sərhəd olan Şərqi Anadoluda erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik". Deməli, daşnaklar "böyük Ermənistən" ideyasından hələ də el çəkməyiblər, avanturist məqsədlərini həyata keçirmək üçün böhtəncə və uydurma "erməni soyqırımı"na istinad edirlər. Uydurma "erməni soyqırımı" iddiaları əsassız, yalan və böhtən olduğu tarixi faktlarla təsdiqlənib. Bu ideyaları ifşa edən yeni-yeni faktlar ortaya çıxır.

- Ermənilər hər il dönyanın bir çox ölkələrində 1915-ci il 24 aprel tarixini qondarma "soyqırımı" günü kimi qeyd edirlər. Bu məsələyə münasiätin...

- Erməni millətçiləri, onların daşnak rəhbərləri o vaxtdan bu günə qədər hadisələri saxtalaşdırır, 24 aprel 1915-ci il "erməni soyqırımı" kimi qələmə verməyə çalışırlar. Təessüf ki, tarixdən bixəber olanlar, o zamanı mövcud şəraitli bilməyənler hadisələrin qeyri-obyektiv təbliğatına inanırlar, ancaq fakt faktlığında qalır, tarix isə onların canlı şahidi dir. Faktlar, tarixi sənədlər, açılan arxivlər göstərir ki, ermənilər zaman-zaman türklərə qarşı soyqırımı siyaseti aparıblar. Bunu ermənilər özürləri də çox yaxşı bilirlər. Onlar qondarma erməni təbliğatı neticəsində "soyqırımı" mifi yaradılar, bu mifi zaman-zaman genişləndiriblər. Artıq dünən tarixi həqiqətləri görür, anlayır, uzun illər ayaq tutub yerinə erməni yalanının maskası

yırtılıb, iç üzü, mahiyyəti belli olub. Məkrli və hiyləgər erməni yalanı son zamanlarında güclü və tutarı dəllişlər ifşa olunmaqdır. Bu gün dünya bilir ki, XXI əsrde de türk-müsəlman əhalisinə qarşı soyqırımları tərəfən ermənilərin uyduoduqları bütün yalanların məqsədi nədir və onlar ne isteyirlər...

- Anar müəllim, ermənilər üçün partiya mənsubiyəti olub, yoxsa bütün partiyalar daşnak ideologiyası ilə "siyahlanıb"?

- Maraqlı sualdır. Erməni üçün partiya mənsubiyəti heç zaman əsas olmayıb. Şəumyan partiya mənsubiyəti etibarilə bolşevik idi, amma milliyyət etibarilə erməni idi. Onun başkasən, quldur, türk qanına susayan daşnak Andraniklə heç bir fərqi yox idi. Andranik Culfa-nı alanda Şəumyan ona yazırkı ki, erməni xalqının qəhrəman oğlu. Yازmırkı ki, daşnak sütun partiyasının üzvü.

- Fövqələdə Təhqiqat Komissiyasının sənədlərində və digər materiallarda daha hansı soyqırımı faktları göstərilir?

- Sənəddə bir çox faktlar öz eksini tapıb. Məsələn, İsmailiyə binası o dərəcədə yandırıldı ki, heç kimin ağılna gəlmirdi ki, o binanı yenidən temir etmə olar. "Kaspı" qəzetiñin metbəesi, təzəcə nəşr olunan 5000 nüsxə Quran kitabı da daxil olmaqla, ermənilər tərəfindən küle döndərildi. Bakının ne qədər tarixi abidələri var idisə, hamısı yandırıldı, məhv edildi. Onlar Allahın evinə - məscidlərə sıqınanları da diri-dirə yandırıldılar. Azərbaycanın görkəmli ziyanları Hüseyin Cavid, Üzeyir Hacıbəyli canlarını qurtarmaq üçün Bakını tərk etməyə məcbur oldular. Hələ Paris Sülh konfransında ermənilər azərbaycanlıların vəhşi obrazını yaratmağa çalışanda Əlimərdən bəy Topçubaşov hökumətdən Təhqiqat Komissiyasının topladığı materialları və fotosəkilləri göndərməyi lazımlı bilmədi. Əlimərdən bəy Topçubaşov dəhşət doğuran fotosəkilləri və materialları Paris Sülh Konfransında teqdim etmişdi.

- Fövqələdə Təhqiqat Komissiyasının sənədlərini tərtib edən insanlar Azərbaycan tarixi üçün böyük işlər görüblər...

- Bəli, o insanlar xalqımıza qarşı tərədilən soyqırımı faktlarını geləcək nəsillərin qan yadداşına köçürmək üçün bu mənbəni yaradıblar. Yoxsa ne bilərdik ki, ermənilər təkçə Bakıda deyil, Şamaxıda, Qubada və digər ərazilərdə yaşayan soydaşlarımıza qarşı dəhşətli qırğınlara tərədiblər. 1918-ci il iyulun 20-də Qafqaz İsləm Ordusu Şamaxıya daxil olanda qardaş türk xilaskarları məscid-

də dəhşətli mənzərə ilə qarşılaşırlar. Məscidin həyatı insan sümükleri ilə dolu idi. Türk əsgərlərinin bir günlük işi sümükleri toplayıb müsəlman qaydasında dəfn etmək olur. Şamaxının 53 kəndində səkkiz mindən artıq insan ağır və dəhşətli işgələrə məruz qalmışdır. Quba qırğınları Şamaxı, Bakı qırğınlardan daha dəhşətli olmuşdu. Amazasp yazırdı ki, mən Ərzurum erməniyəm. Mən türk-müsəlman əhalisini qırmağa gelmişəm. Qurbanın 162 kəndi yerlə-yeysan edildi. 32 kənd isə yer üzündə silindi. Ermənilər dünyada faşizmin töretdən qəddarlığı tördib. Bu, faktlarla təsdiqlənib. Sənədlərdə göstərilir ki, təkçə 1919-cu ilde İrvanda 119 kənd yerlə-yeysan edilib. Qərbi Azərbaycanda azərbaycanlıların soyqırımı 1920-ci ilə qədər davam edib. Cənubi Azərbaycanda da eyni vəziyyət idi. Xoy, Urmiya, Mərəndde bir neçə gün ərzində 80 min türk-müsəlman əhalisinin həyatına son qoyuldu. Erməni-daşnak qüvvələrinin töretdiyi 1918-ci il mart soyqırımı ilə Azərbaycan xalqı tarixdən, yer üzündən silinməli idi.

- Anar müəllim, 1918-ci il 31 mart soyqırımı həm də bize nəyi öyrətdi?

- İlk olaraq onu gösterdi ki, bu xalqa yardım edəcək heç kim yoxdur. Eynilə 1990-ci ilin 20 yanvar tarixini yadımıza salısq, kifayətdir. Mart soyqırımı Azərbaycan xalqının tarixində və taleyində nə qədər ağırlı, acılı olsa da, ibret dərsi də olur. Azərbaycanın demokratik ziyanları ümidi Osmanlı Türkiyəsinə bağladılar. 1918-ci ilin mayında Cümhuriyyət elan olunduqdan sonra hökumət rəhbərləri Osmanlı Türkiyəsindən hərbi yardım istədi. Türkiyənin hərbi naziri Ənvər paşa kiçik qardaşı Nuru paşanın rəhbərliyi altında Qafqaz İsləm Ordusunu Azərbaycana göndərdi. Türk qardaşlarımız bu torpaqlar uğrunda mübarizədə 1300-dən artıq şəhid verdi. 70 il ərzində bu tarix barədə bir kəmədə yazılmadı. Biz bu tarixi faciələrimizi unutmamalıyıq. Mart soyqırımı Azərbaycan tarixşünaslığında dəhşətli bir hadisədir. Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəflə zirvəsidir. Onun bize emanət qoyduqlarından biri de Fövqələdə Təhqiqat Komissiyasının yaradılmasıdır. Bu komissiya bizim üçün, gələcək nəsillər üçün 36 cild sənəd işləyib qoyub. Bizim borcumuz təkçə onu öyrənmək deyil, onu dünyaya bəyan etməkdir. Cümhuriyyət 1919-1920-ci illərin 31 martını Milli Matəm günü elan edib. Bu ənənənin davamı olaraq 1998-ci il martın 26-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi tarixləşdi.

- Maraqlı müşahibəyə görə çox sağ olun.

Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu"



“Heydər Əliyev məktəbi” - 48 il

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasından 48 il keçir. Yaddaşlara yazılmış həmin gün Hərbi liseydə yüksək ovqatla qeyd edildi. Bu əlamətdar gün münasibəti ilə təhsil ocağında təntənəli mərasim keçirildi. Bayram ovqatında olan şəxsi heyat sira meydanında düzüldü. Həzin-həzin əsən külək də, üfüqdən boylanan güləş də sanki zabit və əsgərləri salamlayırdı. Mərasim başladı. Əvvəlcə rəsmi rituallar yerinə yetirildi. Azərbaycan Respublikasının Dövlət bayrağı təntənəli surətdə sıra meydanına gətirildi. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatırəsi bir dəqiqəlik sükutla yad edildi. Şəxsi heyat Azərbaycan Respublikasının Dövlət himnini oxudu.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-major Bəkir Orucov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi liseyin 48 illik ildönmü münasibəti ilə təbrik məktubunu oxudu.

General Hərbi liseyin yaranmasından ve fəaliyyətindən etrafı söz açaraq dedi:

- Cəmşid Naxçıvanski adına Hərbi Liseyin heyatında əlamətdar bir gündür. Hərbi liseyin yaradıldığı gündən 48 il keçir. Azərbaycanda hakimiyətə gəldiyi gündən ulu öndər Heydər Əliyevi düşündürən əsas məsələdən biri də azərbaycanlı gencələrə hərbi peşəni sevdirmək və onları hərbi məktəblərə cəlb etmək idi. Həmin illərdə gənclərimizdə hərbi peşəye maraq ürəkaçan deyildi. Eyni zamanda, ölkəmizdə ibtidai hərbi təməyüllü məktəb də yox idi. İlk növbədə, hərbi təməyüllü təhsil ocağı yaradılmalı idi. Ümummilli lider Heydər Əliyev qarşılaşlığı çətinliklərə baxmayaq, 1971-ci ildə 2 nömrəli məktəbin bazasında hərbi təyinatlı orta internat məktəbi yaratdı və bu təhsil ocağına Azərbaycanın ilk milli diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskının adını verdi. Bundan sonra azərbaycanlı gencələr məktəbə üz tutaraq hərbi peşələr iyələnməyə başladılar. Ulu öndər Heydər Əliyev demək olar ki, hər il Hərbi liseyi ziyarət edir, təhsil ocağının problemləri ilə maraqlanır, məktəbin maddi-texniki bazasının daha da gücləndirilməsi və təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verirdi. Hərbi liseyi öz övladı kimi sevib ezişləyirdi.

Hərbi liseyi bitirən azərbaycanlı gencələr həm rus dilini müəkkəməl öyrəndikdən, həm də



ibtidai hərbi biliklərə iyələndikdən sonra təhsillərinin ittifaqın müxtəlif ali hərbi məktəblərində davam etdirirdilər. Demək olar ki, Ulu Öndər məqsədine nail olmuşdu. Artıq azərbaycanlı gənclər başqa millətlərlə bərabər keçmiş ittifaqın ali hərbi məktəblərində müxtəlif peşələrə iyələndirlər.

Qarabağ müharibəsinin başlangıcı, ordumuzun yenice yaradıldığı günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirən kursantlar artıq təcrübəli zabit kimi Vətəne döndülər. Onlar ordumuzun qurulmasına və formalasmasına, həmcinin Qarabağ döyuşlərində fəal iştirak etdilər, böyük iğidlik və qəhrəmanlıq göstərdilər. Həmin günlərdə bir dərəcədə ulu öndər Heydər Əliyevin uzaqqorənlığının canlı şahidi olduq. Deməli, Ümummilli Liderimiz gələcəyi, müstəqilliyimizi görmüş və elə buna görə də bir vaxtlar ordu-

muzun qurulmasına kömək məqsədi ilə milli kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmışdı.

Hazırda Azərbaycan Ordusunun zabit korpusunun əsasını Hərbi liseyin məzunları teşkil edir. Ötən illər ərzində C.Naxçıvanski adına Hərbi Lisey öz yaradıcısı və memarının ideyalarını reallaşdırıran, müasir tələblərə cavab verən hərbi tədris ocağına çevrilib.

Qürurverici haldır ki, Azərbaycan Respublikasının Milli qəhrəmanlarından 10 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfəri isə Hərbi liseyin zabitidir. Hərbi liseyimizin 20 nəfərdən artıq məzunu general ali hərbi rütbəsinədək yüksəlmişdir. Onlar hazırda Azərbaycan Ordusunun ən yüksək vəzifələrində və müxtəlif qoşun növlerində xidmətlərini şəxfər və ləyaqətlə davam etdirirlər.

Ulu öndər Heydər Əliyev yaradığı və öz övladı kimi sevdiyi Hərbi liseyə daim diqqət və qayğı göstərirdi. Bu qayğı, diqqət bu gün də davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərem Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi göstərişi və Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısı ilə Hərbi liseyin əsas bazasında inşa edilən, yüksək standartlara cavab verən, en müasir avadanlıqlarla təchiz olunan yeni tədris korpusları, məktəbin maddi-texniki bazasının gücləndirilməsi yönündə aparılan meqsədyönlü fəaliyyət dövlətimizin və bilavasitə Ali Baş Komandanın ulu öndər Heydər Əliyevin "əmanəti" hədiyyətindən qayğısının bariz nümunəsidir.

Əminəm ki, Hərbi liseyə xidmət edən, hərbçi və mülki qulluqçular Ümummilli Liderimizin ideyalarına daim sadıq qalaraq Azərbaycan Ordusu üçün peşəkar zabit kadrlarının hazırlanmasında üzərlərinə düşən vəzifələri şərəf və məsuliyyətə yerinə yetirəcəklər.

Sonra Hərbi liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülşən Əhmədova, 2-ci kursun kursanti Cəlil Məmmədzadə əlamətdar gün münasibəti ilə şəxsi heyəti təbrik etdi və onları ugurlar arzuladılar.

C.Naxçıvanski adına Hərbi Lisey reisinin "19 aprel - Lisey Günü" münasibəti ilə mükafatlandırma əmri oxundu. Xidmətə və qulluqda fərqlənənlərə təşəkkür elan edildi, onlar fəxri fermanlarla və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Mərasimin sonunda şəxsi heyət təntənəli surətdə tribuna-nın önündə keçdi.

Tədbir başa çatıqdən sonra "19 aprel - Lisey Günü" münasibəti ilə böyükler arasında müxtəlif idman yarışları keçirildi. Hərbi liseyde yaddaşalan bir gün yaşandı.

Vahid MƏHƏRRƏMOV,
C.Naxçıvanski adına
Hərbi Lisey

Ermənistan ordusunda kriminal hadisələr

İşgal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında xidmət yerdən özbaşına qaçma hallarının sayı artmaqda davam edir. 2018-ci ilin 2-ci yarısında orduya çağırılan Seryoja Nersisyan hələlik məlum olmayan səbəbdən xidmət yerini özbaşına tərk edib.

Digər bir xəbərdə bildirilir ki, hərbi hissənin tibb məntəqəsində stasionar müalicə alan hərbi qulluqçular Nareq Qaroyan və Gevorg Minasyan qaçıblar. Hər üç hərbi qulluqcu 5-ci dağatıcı alayının əsgərləridir. Tibb məntəqəsindən qaçan hərbçilərin döyüldüyü iddia olunur.

* * *

İşgal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən Ermənistandan çağırılanlarla qarabağlı hərbçilər arasında yerlibazlıq üstündə dava səngimir. İşgalçi ordunun bölmələrindən birində kütləvi dava baş verib və nəticədə 3 hərbi qulluqçu - Arkadi Xrşoyan, Anastas Varterisan və Gevorgi Martirosyan davanın ən feal üzvləri kimi istintaqa cəlb olunublar. Polkovnik-leytenant A.Mxitiryanın təqdimatına əsasən başlanan cinayət işinin aparılması müstəntiq Noray Qasparyana tapşırılıb.

* * *

İşgal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçilərinin özərət yetirib. Polkovnik A.Gözəlyanın tabeçiliyində olan böyüklerdən birinin əsgəri barmağıni "rezakla" kəsib.

Əsgəri tibb məntəqəsinə aparan hərbi qulluqçu B.Batincanyan tibb məntəqəsində hadisənin təsadüfenin baş verdiyini deyib. Bildirilir ki, guya əsgər böyük komandirinin tapşırığına əsasən dəftərxanada iş görəkən təsadüfen barmağını kəsib. Qanaxmani dəyandırı bilmədiklərindən əsgəri tibb məntəqəsinə gəndərmək məcburiyyətində qalıblar. Tibbi yardım göstərən həkimlər yaraya bir neçə tikiş qoyublar. Özüne xəsəret yetirən əsgərin veziyəti kafi qiymətləndirilir.

* * *

İşgal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində komandirlərin təhqirli davranışlarına dözməyərək zabitlərə xəsəret yetirme halları son vaxtlar çıxalıb.

İşgalçi ordunun bölmələrindən birində mübahisə zəminində əsgər Artsrum Gukasyan zabitə xəsəret yetirib. İza-hatunda mütemədi olaraq zabit tərəfindən söylərək təhqir olunduğunu bildirən əsgər A.Gukasyan hərbi polisin müstəntiqinin qərarı ilə 30 gün müddətinə həbs edilib.

Hazırladı:
İsa ELDAROĞLU

Məhkəmə nümayəndələri hərbi dənizçilərlə görüşüblər



Mədafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən, Tərtər Hərbi Məhkəməsinin, Gəncə və Şəki Apel-yasiya mehkəmələrinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Bərdə Qarnizonunun hərbi hissələrində görüşlər keçiriblər.

Mədafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, görüşlərdə qarşılıqlı münasibətlərin nizamnamənin tə-



şəblərinə uyğun qurulması, ci-nayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin töredilmesinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə səhbətlər aparılıb.

Şəxsi heyəti maraqlandıran sualları cavablandırıran qonaqlar bu cür tədbirlərin mütəmadi keçiriləcəkini vurğulayıblar.

Sonda qonaqlar hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitini ilə də tanış olublar.

Azərbaycan
torpağıyam

Bu dağ mənim öz dağımı, Mən bu dağın bulağıyam. Çəmənində közə dönmüş, Şölələnmiş çıraqıyam.

Bu daş mənim öz daşımı, Öz tarixim, öz yaşımı, Qaya məğrur qardaşımı, Onun səsi, sorağıyam.

Bu yol mənim öz yolumdu, O tay, bu tay sağ solumdu. Xəzer sinəm, Kür qolumdu, Xan Arazın ferağıyam.

Seçməliyəm tükdən tükü, Ağırkı çiynimin yükü. Köküm Dədə Qorqud kökü, Qaraca oğlan bulağıyam.

Axar su

Göy üzündə buludları silkələr, Dağ döşündən dərlələr axar su. Şeh içində cimizdirər gülləri, Zirvələrdən çökəklərə baxar su.

Qış gələndə el-ayağı dondurur, Yaz gələndə ümidi nuru yandırır. Qayaların inadını sindirir, Damla-damla göz yaşını sıxar su.

Ruhu pakdı, təmizlərdən təmizdi, Adı bize əzizlərdən əzizdi. Hara baxsan çaydı, göldü, dənizdi, Yer altından yer üzünə çıxar su.

Gələn gedir, bu dünyada qalan yox, Sular kimi boşalan yox, dolan yox. Dağ desə ki, məndən güclü olan yox, Güc eləsə dağları da yixar su.

Nəğməsidir hər açılan yarpağın, Dərmanıdır hər bağçanın, hər bağın. Ay Zəlimxan, şah damarı torpağı, Axar suyu, axar suyu, axar su.

Çəkər

Görüş var, bir ömrü versən də azdır, Görüş var, getməyə adam can çəkər. Görüş var, şadlığı sığmir illərə, Görüş var, fərehli birce an çəkər.

Yaşasan ən şirin arzuyla, kamla, Sevincin sel olar, dərdinse damla. Ürəkdən verilən xoş bir salamla Əli əl isidər, qanı qan çəkər.

Ayrılıq həyatda hər şeydən çətin, Min bir əzabı var bir mehbəbetin, Gəlməsən yandırar məni həsrətin, Gələrsən, nazını Zəlimxan çəkər.

Ruh

Yüz il sonra, min il sonra kimin səsi gələcək, Kim batacaq gəmi kimi, kim qalxacaq göylərə. Kimin səsi yerli-dibli birdefəlik batacaq, Kimin ruhu qarışacaq kamanlara, neylərə. Ac da olsa, tox da olsa hamı duyar həyatı, Ömürlüdü, ömürsüzdü, ölüm Allah payıdır. Ulu ruhlar ucalsa da mələklərin yanına, Zaman-zaman öz yurduna, yuvasına qayıdır. Qarşısını kəsə bilməz nə cəhənnəm, nə cənnət, Bədən hara gedir getsin

Könlüm şeir istəyir

**"Görüş var,
bir ömrü
versən də
azdl..."**

Xalq şairi Zəlimxan Yaqubun misrası. Belə görüş həm də oxularla görüşdü. Zamanında şair oxularının görüşünə bu istəklə, bu niyyətlə, bu ehtiramla gedərdi. Özü demişkən, onda əli əl isidirdi, qanı qan çəkirdi. Ona görə ki, görüşə gedənin də, görüşü gözləyənində ruhu eyni ruhun zərrələriydi. Bu ruh xalq deyirdi, millət, Vətən, dövlət deyirdi...

"Azərbaycan Ordusu"

bu torpağın malıdır. Səni bütün bələldərden sağ-salamat qurtaran, İncə könül, incə üzək, incə ruh olmalıdır. Göz görməsə qəlbim sevər, qəlbim duyar heyati, Mən ruhumla bu torpağın ləzzətiyem, dadiyam. Haqqın ruhdan yuxarıda mərtəbəsi yoxdu, yox, Bədən məndən inciməsin, mən ruhun övladıyam.

O günü gözləyirəm

Şuşada bir doyunca Könlümdən gəzmək keçir, O günü gözləyirəm. Qalxıb Cıdır düzüne Gülümü dərmək keçir, O günü gözləyirəm. Coşa İsa bulağı, Qəlbə süzülə, axa. Ovcum nur ilə dola, Gözüm gözünə baxa, O günü gözləyirəm. Məni Şuşada görə, Düşmən baxa xar ola. Daşaltından hər daşı Düşmənə məzar ola, O günü gözləyirəm. Öz gülüm, öz çıçəyim Öz əlimlə dərile. Göra bu xoş günləri, Şəhidlərim dirilə, O günü gözləyirəm. Qarabağ deyiləndə Torpaq qalxa ayağa. Ehtiyacı olmaya Bir səddə, bir dayağa, O günü gözləyirəm. Şuşasız varlığında Nə ürək var, nə də can. Ağ atın üstə gelə Ulu dədəm Pənah xan, O günü gözləyirəm. Hani Şuşa torpağı, Gülü kefənim olsun. Mənimdir, mənimkdir, Həmişə mənim olsun, O günü gözləyirəm.

Mənim ağ paltarımnda, Hələ qara yamaq var. Şuşasız yaşamaq yox, Şuşalı yaşamaq var, O günü gözləyirəm. Tarixi düz yaza, Şuşa Şuşamız ola. Bu dünyaya sığmayan Bir tamaşamız ola, O günü gözləyirəm.

Vətən

Vətəndə qurbəti heç düşünmədim, Qurbətə düşdürüm an "Vətən!", - dedi. Qəlbim ari kimi elə sisladı, Bağrımın başında şan "Vətən!", - dedi.

Allahı, vallahi söz olan dilim, Yurdun hər sözünə göz olan dilim, Ağzımın içinde köz olan dilim, Axşam harayladı, dan "Vətən!", - dedi.

Nədir bu sözdəki ilahi qüdrət? Dizlərə taqətdi, qollara qüvvət. Eləki birləşdi həsrətə qüdrət, Ürək parçalandı, can "Vətən!", - dedi.

Gözəldir...

Payız kövrəldəndi bahar coşdur, Məni sərt eyleyən qış da gözəldir. Ürəyin daşdırımı demə ay insan, Duymağı bacarsan, daş da gözəldir.

Bir gözəl çıxanda çəmənə, düzə, Fikir ver yanağa, nəzər sal üzə Gözəllik baxarmı əyriyə, düzə, Demə ki, əyridir, qaş da gözəldir.

Zəlimxan olmasın nə ah, nə aman, Kədərən ağlamaq yamandır, yaman Sevincin qəlbini dolduran zaman, Yanaqdan süzülən yaş da gözəldir.

Gözəllik

Ruha bax, dilə bax, incəliyə bax, Aparır ağlımı dil gözəlliyi. Bir sözdə nə qədər gözəllik olar, Çiçək gözəlliyi, gül gözəlliyi.

Dilə ləzzət verib, dişə tam verib, Dünyanı görməyə bir cüt şam verib. Şairə tükənməz bir ilham verib, Ciğər gözəlliyi, tel gözəlliyi.

Gözəllik eşqiylə döyündü ürək, Baxışda dil açdı hər şirin dilək. Şairin qəlbində dil açın gerək, İpək gözəlliyi, tül gözəlliyi.

Hər cananı şirin, hər canı güzel, Görüşü, həsrəti, hicranı gözəl, İncisi, gövhəri, mərcanı gözəl, Yolçuya şərəfdi yol gözəlliyi.

Aləmə döndərdi, arif elədi, Tanrı təriflədi, tərif elədi, Molla Pənahımı Vəqif elədi, Ana təbiətin bol gözəlliyi.

"Yavaş yeri"

Ay bulaq başına tələsən güzel, Ağlımı başımdan al, yavaş yeri. Tərəpənər yerindən dağların mehi, Sürüşər başından şal, yavaş yeri.

Ötüşən aylara, illərə yalvar, Gəzməyə nə qədər çıçəkli yar var. Laləye bənzəmə, bağrında xal var, Düşməsin bağrına xal, yavaş yeri.

Zəlimxan özünü bəxtəvər sayır, Sənin şöhrətinə alemə yayır. Qara saçlarından üçcə tel ayır, Sevdiyim havanı çal, yavaş yeri.

**Xəbərlər:
hadisələr, faktlar**

Türkiyənin ilk elektrikli hərbi maşını təqdim ediləcək



Türkiyədə ilk dəfə istehsal olunan elektrikli hərbi maşın - "Əqrəb II" "IDEF-2019" XIV beynəlxalq müdafiə sənayesi sərgisində təqdim ediləcək.

Elektrik motor və ən son model batareyalarla təchiz edilmiş "Əqrəb II" ənənəvi hərbi maşınlarla müqayisədə yüksək sürəti və səssizliyi ilə seçilir.

Donald Tramp Meksika ilə sərhədə silahlı hərbçilər göndərib



ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhədə silahlı hərbçilər göndərdiyi barədə məlumat yayıb.

Bu barədə Donald Tramp "Twitter" səhifəsinə istinadla xəbər verir. "Bu yaxınlarda meksikalı eskerler, çox güman ki, sərhəddə narkotik vasitələrin qaçaq-malçılığı ilə məşğul olanlardan diqqəti yayın-dırmak üçün mili qvardiyamızın hərbçilərinə silah qaldırıb. Yaxşı oları ki, belə hallar bir dəha tekrarlanmasın! Biz hazırda sərhədə silahlı hərbçilər göndəririk", - Donald Tramp "Twitter" səhifəsində belə yazıb.

ABŞ prezidenti, həmçinin Meksikanın ABŞ-a keçməyə çalışan qanunsuz mühacirlərin qarşısının alınması və onların öz ölkələrinə geri göndərilməsi istiqamətində yeterincə səy göstərmədiyi də qeyd edib.

Bir qədər əvvəl Donald Tramp Meksikanın qanunsuz məqrasiya ilə bağlı problemin həlli-nə yardım etməyəcəyi təqdirdə avtomobilərə rüsum tətbiq edəcəyini və ya sərhədi bağlayacağını bildirmişdi. O, Birleşmiş Ştatlara narkotik vasitələrin axınının dayandırılması üçün Meksikaya bir il vaxt vermiş, eks-teqdir-də qarşı tərəfi mallarına rüsum qoyulacağı və sərhədin bağlanacağı ilə hədələmişdi.

PKK terror təşkilatı tərəfindən Suriyada erməni taboru yaradılıb



PKK terror təşkilatı Suriyada işgal etdiyi ərazilərdə 1915-ci il hadisələrini anmaq məqsədilə Türkiyəyə qarşı erməni taboru yaradıb.

Xarici vətəndaşlar, o cümlədən ermənilərdən ibarət 90 nefərlik tabora 2017-ci ildə ölü erməni terrorçu Nubar Ozanyanın adı verilib. Taborun quruluş top-lantısında ermənilər tərəfindən Azərbaycanda tərədilmiş qətlamlarda iştirak edən, sonralar isə ASALA terror təşkilatına üzv olan terroristlər də iştirak ediblər.

Ukraynada ikinci Dünya müharibəsinə aid 1600-dən çox silah-sursatın olduğu anbar aşkarlanıb



Ukraynanın Nikolayev vilayətində ikinci Dünya müharibəsinə aid 1622 silah-sursatın olduğu anbarı aşkarlanıb. Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumatə görə, metal məmulatlarının axarışı zamanı ilkin olaraq 82 mm kalibrli mina təpişib. Dərhal müvafiq qurumlara müraciət edilib. Ərazilər xüsusi texnikalarla yoxlandıqdan sonra ikinci Dünya müharibəsi dövrünə aid külli miqdarda silah-sursat aşkarlanıb.

AZERTAC-in materialları əsasında

Baş redaktor
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar
Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar səbəsi: (012) 510-64-28.

Ünvanımız
Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi
Rəşid HÜSEYNOV

Qəzetin hesabı
Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həfədə iki dəfə (III-VI günər) neşr olunur. "Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində sohifalənər "Hərbi nöşriyyat" in mətbəhsində hazırlanır. Əlyazmalara ray verilir, təqdim edilən yəzərlər müəlliflər qaytarılır. Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisenziya № 361
Sifariş № 334
Nüsxə 3950